

Keçmişdən gələn həməsrimiz



Vasim müəllim haqqında illərdir ki, söz de mək istəmişəm. Amma onu çox BÖYÜK bildiyimdən utammışam, çəkinmişəm. Neçə, ildir ki, növbə görzeyirəm. Elə bilirdim ki, uzun ömür yaşayacaq, hələ 80, 85, 90... illikləri olacaq, mənə də növbə çatacaq. Təessüf ki, belə bir vaxtda danışmalı oldum.

İnsan çox vaxt işi ilə, əməli ilə yadda qalır. Hərə bir peşə seçir, onunla həyatını, yaşayışını təmin edir. Peşəsi, sənəti ilə tez unudulanlar da, yadda qalanlar da olur. Amma çox az-az olur ki, insan sənətinə yaraşın. Bütün mənəviyyatı ilə sənəti olsun. Akademik Vasim Məmmədəliyev bu nadirlerdən idi. Bəlkə də sənətini o özü seçməmişdi, heç dünyaya gəlməmişdən bu sənət üçün seçilmişdi. Şərqşunas olmaq. Vasim Məmmədəliyev elmlər doktoru, professor, akademik olmamışdan da şərqşunas idi. Bu sənət ona çox yaraşırıdı. O, bütün mənəviyyatı ilə, hafızəsi ilə, zahiri görünüşü ilə, yerişi ilə, səsi ilə şərq simində köklənmişdi. Şərqşunaslıq onun alın yazısı idi. Və nə yaxşı ki, Allah-Təala ona bu elm dəryasına baş vurmaq fürsəti vermişdi. Qazandığı isə çox şey oldu: xalq məhəbbəti, tələbələrinin sevgisi, Azərbaycan islamşünaslığının flaqmanı olmaq. Vasim müəllim Şərq dünyası qədər zəngin, Şərq əntiqiliyi qədər qədim bir şəxsiyyət idi. Xeyirdə də, şərdə də, hər məclisdə diqqətlər onda olurdu. Çünkü məlumatlı idi, seçilirdi.

Vasim müəllimin sevgisi ümmanlar qədər idi. Ailəsini sevirdi, dostlarını, tələbələrini, işlədiyi məkəni, ölkəsini, xalqını, sənətini, həyatı sevirdi. Bir də Əlyazmalar İnstitutu çox sevirdi.

Deyirdi ki, Əlyazmalar İnstitutu klassik bir məkandır. Klassik iş qaydasını saxlayan bir institutdur. Bura xalqın mənəvi xezinəsidir. Mənəburada olmaq çox xoşdur. Çünkü burada işleyənlərin bir qismi mənim dostlarım, bir qismi həmkarlarım, bir qismi də tələbələrimdir. Əlyazmalar İnstitutu da öz növbəsində möhtərəm akademikin elmi yaradıcılığını yüksək qiymətləndirmişdir. Institut Elmi Şurası dissertanti Fuad Nurullayev üçün "Akademik Vasim Məmmədəliyevin elmi dini fəaliyyəti" ünvanlı tədqiqat mövzusunu təyin etmişdir. F.Nurullayev akademikin 75 illik yubileyi ərefəsində, 2017-ci ildə, Şeyxülislam Allah-sükür Paşazadənin rəhbərliyi altında AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutunun həzindən fəaliyyət göstərən Birdəfəlik Dissertasiya Şurasında araşdırılmış olduğu mövzunu müvəffəqiyyətlə müdafiə etmişdir.

Akademik Vasim Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin həqiqi üzvü idi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi. Hər iki elm ocağı Əlyazmalar İnstitutunun qonşuluğunda, biri sağında, digeri isə solunda yerləşir. Hər ikisinin toplantılarında iştirak edirdi və 15-20 dəqiqə vaxtından əvvəl gəldi. Gələndə Əlyazmalar İnstitutuna baş çəkirdi. Bizi başına yığdı, işlərimizlə maraqlanar, dövrəndən, uğurlardan, elm adamlarından danışardı. "Gördüm ki, siz gəlməyirsiniz, özüm geldim" – deyirdi, tələbələ-

rinə sadə, təvazökar akademik Vasim Məmmədəliyev.

Akademik Vasim Məmmədəliyev Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının üzvü idi. Bir müddət institutda fəaliyyət göstərən "Dinşünaslıq" üzrə müdafiə şurasının üzvü olmuşdur. Ali Attestasiya Komissiyasının ekspert şurasına seçildikdən sonra bizim şuraya çox vaxt dissertant və doktorantlarının elmi rəhbəri kimi gelirdi. Vasim müəllim iştirak etdiyi hər bir iclasa xüsusi ab-hava gətirirdi. Bəzən onu görmək istəyənlərin sayı iclasda iştirak etmək istəyənlərin sayından çox olurdu. Hami ilə bir-bir görüşür, hal-əhval tuturdu. Onun dissertant və doktorantlarına verdiyi bir-birindən maraqlı mövzuların işlənməsi müasir dövr Azərbaycan islamşünaslığının inkişafında böyük əhəmiyyətə malikdir. Vasim müəllim islamşünaslar orduşu yetişdirmişdir. Seçilən xüsusiyyətlərindən biri də o idi ki, Vasim müəllim islamşünaslar arasında xoş bir ünsiyyət yaratmışdı. Sözün əsil mənasında o bizi birləşdirirdi. Nə yaxşı ki, həmin ənənə bu gün də davam edir.

Azərbaycanda elə bir islamşunas tapılmaz ki, onun güzəri Vasim müəllimin İlahiyyat Fakültəsindəki hemişə açıq qapısından düşməni olsun. Onu qeyd etmək kifayətdir ki, təkçə Əlyazmalar İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasında otuz iki nəfər onun rəhbərliyi altında müdafiə etmişdir. Onların arasında İran, Türkiyə, ərəb ölkələrinin nümayəndələri də vardır. Hami razılıq edirdi. Onlar təkçə "müəllim" dedikdə bilirdik ki, səhəbət kimdən gedir. O, Qurani-Kerimin iki tərcüməcisindən biri idi. Müstəqillik illərində din, şəriət, təfsir, hədis və s. kimi mövzularda dərc olunmuş kitabların eksəriyyətinin məsləhətçisi, rəycisi və ya redaktoru olmuşdur. Təbii ki, Əlyazmalar İnstitutunun əməkdaşlarının bu qəbildən olan kitab və məqalələri də Vasim Məmmədəliyev süzgəcindən keçirdi.

Vasim müəllim köhnə kişilərdən idi. Arxasızların dayağı idi. Bunu hər kəs bacarmaz. Vasim müəllim doktorantlarının işləri ilə müdafiədən sonra da maraqlanırdı. Yada düşməskən bir hadisəni də qeyd edim. Doktorluq dissertasiyamı müdafiə etmişdim. Sənədlərim artıq Ali Attestasiya Komissiyasına təqdim olunmuşdu. Bilirdim ki, uzun çəkən prosesdir. İşləri axarına buraxmışdım. Fikirləşirdim ki, əvvəl-axır sənədlərimə baxılacaq. Beşaltı ay keçmişdi. Bir gün Əlyazmalar İnstitutunda, iş otağında oturub işləyirdim. Birdən qapı açıldı, Vasim müəllim qapıda göründü. "Səni təbrik edirəm, işin kollegiyadan keçdi" – dedi. Bu böyük ürkəli insanın, dağdan ağır, yetmiş beş yaşlı akademik Vasim Məmmədəliyevin gelişisi mənə gətirdiyi xəbərdən daha çox təsir etmişdi. Doğru deyiblər ki, böyük adamlar xırda məsələlərə baxmaz. Akademik Vasim Məmmədəliyev böyük insan idi. Belə bir şəxsiyyət ilə həməsr olmaq fəxrdir. Allah rəhmət eləsin.

**Zəkiyyə Əbilova
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun
baş elmi işçisi,
fəlsəfə üzrə elmlər doktoru**